



<b>AKTİN NÖVÜ</b>	Mərkəzi bankının qərarı
<b>QƏBUL EDİLDİYİ TARİX</b>	13.08.2018
<b>QEYDİYYAT NÖMRƏSİ</b>	17/2
<b>ADI</b>	Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2012 ci il 10 iyul tarixli 16/3 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"nda dəyişikliklər edilməsi barədə
<b>RƏSMİ DƏRC EDİLDİYİ MƏNBƏ</b>	
<b>QÜVVƏYƏ MİNMƏ TARİXİ</b>	28.08.2018
<b>AZƏRBAYCAN RESPUBLİKASI VAHİD HÜQUQI TƏSNİFATI ÜZRƏ İNDEKS KODU</b>	090.060.000
<b>HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNİN QEYDİYYAT NÖMRƏSİ</b>	23201808130172
<b>HÜQUQİ AKTİN HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİNƏ DAXİL EDİLDİYİ TARİX</b>	27.08.2018



AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ

---

Aktın növü	AZƏRBAYCAN RESPUBLİKASI MƏRKƏZİ BANKININ İDARƏ HEYƏTİNİN QƏRARI
Qəbul edildiyi tarix	13.08.2018
Qeydiyyat nömrəsi	17/2
Adı	Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2012 ci il 10 iyul tarixli 16/3 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"nda dəyişikliklər edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə	
Qüvvəyə minmə tarixi	28.08.2018
Azərbaycan Respublikasının vahid hüquqi təsnifatı üzrə indeks kodu	090.060.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi	23201808130172
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix	27.08.2018

---

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi"nə əsasən ölkədə rəqəmsal ödənişlərin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında" Azərbaycan Respublikası Qanununun 22.0.17-ci maddəsinə əsasən

**QƏRARA ALIR:**

1. Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin [2012 ci il 10 iyul tarixli 16/3 nömrəli](#) Qərarı ilə təsdiq edilmiş "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"nda dəyişikliklər təsdiq edilsin (əlavə olunur).

2. Hüquq departamentinə (R.Məlikova) tapşırılsın ki, bu Qərarın 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.

**Mərkəzi Bankın sədri**

**Elman Rüstəmov**

"Təsdiq edilmişdir"  
Azərbaycan Respublikasının  
Mərkəzi Bankı  
Qərar 17/2  
"13" avqust 2018 ci il

**Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2012 ci il 10 iyul tarixli 16/3 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"nda dəyişikliklər**

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 2012 ci il 10 iyul tarixli 16/3 nömrəli Qərarı ilə təsdiq edilmiş "Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

1. 3.5.9-cu yarımbənddə "kartın bloklanması və ya" sözləri "kartın bloklanması," sözləri ilə əvəz edilsin, "dayandırılması" sözündən sonra " , habelə kartın yenisi ilə əvəz edilməsi" sözləri əlavə edilsin;

2. 3.5.14-cü yarımbənddə "gündəlik və (və ya) naəhd əməliyyatlar üzrə müəyyən edilmiş məhdudiyətlər" sözləri "kart əməliyyatları üzrə müəyyən edilmiş məhdudiyətlər;" sözləri ilə əvəz edilsin və nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin;

3. aşağıdakı məzmununda 3.5.15-ci yarımbənd əlavə edilsin:

“3.5.15. kart hesabının valyutasından fərqli valyutada ödəniş əməliyyatı aparıldıqda tətbiq olunacaq mübadilə məzənnəsinin müəyyən edilməsi qaydası.”;

4. 3.8.4-cü yarımbənddə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmununda 3.8.5-ci yarımbənd əlavə edilsin:

“3.8.5. bu Qaydaların 3.9-cu bəndi ilə müəyyən edilmiş bildirişi aldıqdan sonra kartı dərhal blokladıрмаq.”;

5. 3.11.7-ci yarımbənddə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmununda 3.11.8-ci yarımbənd əlavə edilsin:

“3.11.8 kartlar vasitəsilə ölkə daxilində real vaxt rejimində internet üzərindən aparılan ödənişlərin avtorizasiyasının bu Qaydaların 3.8.4-cü yarımbəndində verilmiş məlumatlar əsasında həyata keçirilməsini dəstəkləmək.”;

6. 5.4-cü bənddə “150 (yüz əlli)” sözləri “500 (beş yüz)” sözləri ilə əvəz edilsin və həmin bəndə aşağıdakı məzmununda ikinci cümlə əlavə edilsin:

“Bu Qaydaların 5.5-ci bəndində müəyyən edilmiş hal istisna olmaqla, belə kartlar üzrə kart istifadəçisinin eyniləşdirilməsi tələb edilmir.”;

7. 5.6-cı bənddə “50 (əlli)” sözləri “100 (yüz)” sözləri ilə əvəz edilsin;

8. 5.7-ci bənddə “10000 (on min)” sözləri “15000 (on beş min)” sözləri ilə əvəz edilsin;

9. 5.8-ci bənddə “sənədləri” sözündən sonra “ən gec 5 (beş) iş günü ərzində” sözləri əlavə edilsin;

10. 5.10-cu bənd aşağıdakı redaksiyada verilsin:

“5.10. Emitent və ya əvvəlcədən ödənilmiş kartların satışına cəlb olunmuş üçüncü şəxs kart istifadəçilərini əvvəlcədən ödənilmiş kartın xüsusiyyətləri və aparılan əməliyyatlar, habelə tətbiq olunan məhdudiyətlər haqqında kartı əldə etməmişdən əvvəl məlumatlandırılmalıdır.”;

11. aşağıdakı məzmununda 5.10-1-ci bənd əlavə edilsin:

“5.10-1. Kart istifadəçisi eyniləşdirilməyən əvvəlcədən ödənilmiş kartlar vasitəsilə bu Qaydaların 6.1.5-ci və 6.1.5-1-ci yarımbəndlərində nəzərdə tutulan əməliyyatlar apara bilməz.”;

12. aşağıdakı məzmununda 6.1.5-1-ci yarımbənd əlavə edilsin:

“6.1.5-1. pul köçürməsi.”;

13. 6.6-cı bənddə “20 (iyirmi)” sözləri “50 (əlli)” sözləri ilə əvəz edilsin;

14. 6.8-ci bənddə “xidmət mərkəzi” sözlərindən əvvəl “ölkə daxilində olmaqla” sözləri əlavə edilsin;

15. 6.9-cu bənddə “ötürülməsi,” sözündən sonra “toplanması,” sözü əlavə edilsin;

16. aşağıdakı məzmununda 6.10-cu bənd əlavə edilsin:

“6.10. Banklar və xidmət mərkəzləri ilə ölkə xaricində fəaliyyət göstərən kart təşkilatları arasında ölkə daxilində kartlar vasitəsilə aparılan əməliyyatlar barədə birbaşa məlumat mübadiləsi aparıla bilər, bu şərtlə ki, həmin əməliyyatların belə mübadilə olmadan həyata keçirilməsi mümkün olmasın.”;

17. 7.6.2-ci yarımbənddə “kartların verilməsi qaydası” sözləri “kartların və PİN-kodların təhlükəsiz təqdim edilməsi qaydası” sözləri ilə əvəz edilsin;

18. 7.6.7-ci yarımbənddə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmununda 7.6.8-ci yarımbənd əlavə edilsin:

“7.6.8. ekvayrinq xidməti göstərildiyi təqdirdə:

7.6.8.1. ekvayer xidmətinin göstərildiyi təsərrüfat subyektlərinin fəaliyyətinin ödəniş kartları ilə əməliyyatların aparılması növündən asılı olaraq ümumi təhlili və risk qiymətləndirməsinin aparılması qaydası;

7.6.8.2. öz xidmət şəbəkəsində kartlarla və ya kart təqdim edilmədən kart hesabından aparılmış şübhəli əməliyyatların, habelə ekvayrinq xidmətinin göstərildiyi bankomat, POS-terminal və digər avadanlıqlara kənar müdaxilələrin müəyyən edilərək vaxtında qarşısının alınması və bu tip əməliyyatlar üzrə risklərin effektiv idarə edilməsi qaydası.”;

19. Qaydaların mətnində ismin müvafiq hallarında “dövlət orqanı” sözlərindən sonra ismin müvafiq hallarında “(qurumu)” sözü əlavə edilsin.